



Füzuliye bayraq sancılmışdı... həmin gün ailəmən ən doğmalarından birini, yəni Anar Mehman oğlu Quliyevi - Şəhidlik zirvəsinə ucalmış zabitimi II Şəhidlər Xiyabanında torpağa təşrifmişdim...

Ona görə de sevinin we kederlənən bir adamın durumun içerisinde idim. Gelen zənglər tebrük ve başsağlığı ile cətilanmışdı. Dostlar, tanışlar, xüsusi söz adamları azad olunan torpaqlarımızla bağlı gəzayindən verirdilər. Şənidimdən xəber tutanlar bu təbrike başsağlığını da eləve edirdilər. Bax, belə bir məqamda Trabzon'dan ses geldi...

Qardaşım, ürək dostum Əhməd Zəng vurmuşdu. Əvveller həftəde bir dəfə zəngləşirdik. Daha çox feysbuqda yazişirdi, hal-əhval tuturdug bər-birimlərdən. Sentyabrın 27-dən isə demək olar ki, her gün zəngləşir - gah mən, gah da o zəng vurur. Baş verenlərdən bir-birimizi xəberdar edirik.

Onun anasının COVID-19-a yoluxması məni və onu burada çox sevənləri narahat etdiyindən zənglərimin əsas səbəbi hər dəfə elini öpdüyüm anadan xəber tutmağı. Bu gün isə...

Bəli, bazar günü saat 15:00 radələrində Əhməd Zəng vurdu. Çox heyecanlı idi. Məni doğmamdan da doğma kimi tebrük etdi. Bayramımızın Füzuliye sancılma məqamı nr türk televiziyalardan izlediyini dedi. Sonra eləvə etdi:

- Abim, bu gün Trabzonun en yüksək nöqtəsinə, yeni Boztepeye Türkün şanlı bayraqını yanına Azərbaycanın da şanlı bayrağını səndiq. Bizi qardaşlığımız bayrağındı qardaş etdi. İndi onlar yanaşı daşgalanı!

Hə, bu xəber ürəyimi daşa döndərdi. Çünkü zəng vuran Əhməd bəy Trabzonun en böyük ərazilərindən olan Universitet məhəlləsinin müxtəliyi idi. Mən ona ancaq "can, qardaş!" dedim. Göz yaşlarını saxlaya bilmədim. Nəhayət, topurları eləvə etdik ki, Tanrı Türkün qardaşlığını, bayraqlarımızın ucalığını sorusun! Və bu min illəndən gələn qardaşlıq əbədi olsun!..

Bəli, bər telefon zənginən təkcə mənə sevinc bağışlaması yox, həm də Trabzon'da bütün dostlarmız, tanışlarımızın - İbrahim hocanın, Mustafa hocanın, Rəcəb abinin, Həyati bəyin, İsanın, Erdalın, daha kimlərin və bütünlikdə Trabzonun sevincin, sevgisinin ifadəsi idi. Var olun, qardaşlar!

Əbülfət MƏDƏTOĞLU



Eminquey

Bu, mənim "Ədalət" qəzetində yazdığım 125-ci köşə yazımıdır.

Bu vaxta kimi bir çox mövzularda köşə yazıları yazmışam. Hamısı da dordimiz, acımız olub. İstər televiziya, istər comilyət, istər dünya, istər ədbiyat.

125 köşə yazısı, cəmi 625 min işəra.

Cox oxunanı da olub, az oxunanı da.

Problem həl etmək qalsın bir yana, öz başına problemən da olub, əcmayanı da.

Hələnin tapan da olub, tapmayanı da.

Amma bu vaxtanın yaxınlığı köşə yazısının hamisi Qarabağsız olub.

Köşə yaxınlığından hansı problemin düzünləndirilməsi, diqqətən qatdırmaq əsas qaydır. O sobəbdən Qarabağ problemlərinə toxumamışam. Onun həlini tapmaq mənim boyum üçün deyildi.

Bu köşəmdə heç bir problemdən danışmamışam.

Sentyabrın 27-sindən bu yana olan bəzi fikirlərimi bir yero comunitàyib bu yazda səsi qatdırmaq istəyirməm.

Cünki bu qisa fikirlərin hamisində Qarabağ var.

Cünki bu qisa fikirlərin hərəsi bir köşənin mövzusudur.

Cünki bu qisa fikirlərin hərəsi bu Böyük Vətən Mühərribəsinin arxa cəbhəsindən mənzorlordanır.

Yeddi övladın ola, altısı şəhid ola, axırınca balanı cəbənə vəsətli yollayaşan və sendən soruşanda ki, niyə bikişən, belə cavab verəsən:

- Təssəffüf ki, bu axırınca oğlumdur. O da şəhid olsa, Vətənə qurban verməyi başa basqı olmayıcaq.

Azərbaycanlı olmaq budur.

Azərbaycanlı olmaq dörd bir tərəfindən sonin tarixi torpaqlarında oturub düşmənini yemleyən adamlarla qonşu

125-ci köşə yazım

olmaq deməkdir. Azərbaycanlı olmaq qadını, yaşlı, köpərən soyırımdan keçirən düşmənin dinc ohalisine belə humanist yanaşmaq deməkdir.

Azərbaycanlı olmaq onun ölkəsində birəcə noferin olmasa belə, sənəd işgal etdiyi öz torpaqlarında birəcə noferin olmasa belə, 40 min erməni öz ölkəndən yər vermekdir.

Azərbaycanlı olmaq öz yaşayışından, güzərənindən, malından, canından keçib torpaq uğrunda ölməyi seçməkdir.

Azərbaycanlı olmaq Şərqi ilk müstəqil dövlətinin teməlini qoymağdır.

Azərbaycanlı olmaq illərlə qanlı-bıçaq olduğu adamı Vətən uğrunda döyü "haqqım halal olsun" deyib yolla-maqdır.

Azərbaycanlı olmaq Xocalı deməkdir, Ağdam deməkdir, Şuşa, Kəlbəcor, Laçın deməkdir, Xocavənd, Qubadlı, Zingülən deməkdir!

Azərbaycanlı olmaq Gəncədə gecənində yatdırın yerdə evinin düşmən rakəti başına üzəni və yenə "mən ermənidən qorxmuram" deyib bəsməni uca tutma deməkdir.

Azərbaycanlı olmaq sonin haqq sozin geləndə dünən qulaqlarını tutub erməni məhnisi zümrüdən eləməyidir.

Nəşriyyatdan çıxıb piyada Kaktusa - avtobus dayanacağına gedirdim. Qəfil bir motosikl solumda saxladı:

- Qaqaş, hərə gedirson?

- Yuxarı, Kaktusa.

- Gal otur, aparim.

Heç vaxt motosiklə minməməşim deyə tərəddüb elədim, oğlan "qorxmə" deyəndən sonra mindim, əllerimi qoymaşın.

Yolcu: - Qaqaş, qorxma, sərbəst ol, sənə göra asta sürürəm.

- Hiss olunur qorxmağım?

- Həsən. Əllərin əsir.

- Kuryer işləyirson?

- Həsən.

Əlim-ayağım əsə-əsə Kaktusa çatmamış dedim ki, istəyirən saxla, düşüm.

- Darixma, Kaktusa çataq saxlayacam.

Oğlan düz 165 N° avtobusun

İldönümü günləri də özləri kimi yaxın dostlar...

Nurəddin Rzayev ... Bu ad - soyadı kimli ünvanından söz dündənde önce onun afsanəvi cərrahlığı diqqətlərə gəlir, elmi fəaliyyəti xatırlanır, təpərə vətəndaş mövqeyi yada düsür.

Nurəddin Rzayevdən söz dündənde onun ehatəli şəkilde bilgiliyə sahib olduğundan danişılır, ziyanlı hay-harayılardan fərqli olaraq onun ziyanlı münasibəti göz və söz öününe gelir.

Nurəddin Rzayevdən söz dündənde onun ehatəli şəkilde bilgiliyə sahib olduğundan danişılır, ziyanlı hay-harayılardan fərqli olaraq onun ziyanlı münasibəti göz və söz öününe gelir.

Nurəddin Rzayevdən söz dündənde onun ehatəli şəkilde bilgiliyə sahib olduğundan danişılır, ziyanlı hay-harayılardan fərqli olaraq onun ziyanlı münasibəti göz və söz öününe gelir.

Nurəddin Rzayevdən söz dündənde onun ehatəli şəkilde bilgiliyə sahib olduğundan danişılır, ziyanlı hay-harayılardan fərqli olaraq onun ziyanlı münasibəti göz və söz öününe gelir.

Nurəddin Rzayevdən söz dündənde onun ehatəli şəkilde bilgiliyə sahib olduğundan danişılır, ziyanlı hay-harayılardan fərqli olaraq onun ziyanlı münasibəti göz və söz öününe gelir.

Nurəddin Rzayevdən söz dündənde onun ehatəli şəkilde bilgiliyə sahib olduğundan danişılır, ziyanlı hay-harayılardan fərqli olaraq onun ziyanlı münasibəti göz və söz öününe gelir.

Nurəddin Rzayevdən söz dündənde onun ehatəli şəkilde bilgiliyə sahib olduğundan danişılır, ziyanlı hay-harayılardan fərqli olaraq onun ziyanlı münasibəti göz və söz öününe gelir.

Nurəddin Rzayevdən söz dündənde onun ehatəli şəkilde bilgiliyə sahib olduğundan danişılır, ziyanlı hay-harayılardan fərqli olaraq onun ziyanlı münasibəti göz və söz öününe gelir.

Nurəddin Rzayevdən söz dündənde onun ehatəli şəkilde bilgiliyə sahib olduğundan danişılır, ziyanlı hay-harayılardan fərqli olaraq onun ziyanlı münasibəti göz və söz öününe gelir.

Nurəddin Rzayevdən söz dündənde onun ehatəli şəkilde bilgiliyə sahib olduğundan danişılır, ziyanlı hay-harayılardan fərqli olaraq onun ziyanlı münasibəti göz və söz öününe gelir.

Nurəddin Rzayevdən söz dündənde onun ehatəli şəkilde bilgiliyə sahib olduğundan danişılır, ziyanlı hay-harayılardan fərqli olaraq onun ziyanlı münasibəti göz və söz öününe gelir.

Nurəddin Rzayevdən söz dündənde onun ehatəli şəkilde bilgiliyə sahib olduğundan danişılır, ziyanlı hay-harayılardan fərqli olaraq onun ziyanlı münasibəti göz və söz öününe gelir.

Nurəddin Rzayevdən söz dündənde onun ehatəli şəkilde bilgiliyə sahib olduğundan danişılır, ziyanlı hay-harayılardan fərqli olaraq onun ziyanlı münasibəti göz və söz öününe gelir.

Nurəddin Rzayevdən söz dündənde onun ehatəli şəkilde bilgiliyə sahib olduğundan danişılır, ziyanlı hay-harayılardan fərqli olaraq onun ziyanlı münasibəti göz və söz öününe gelir.

Nurəddin Rzayevdən söz dündənde onun ehatəli şəkilde bilgiliyə sahib olduğundan danişılır, ziyanlı hay-harayılardan fərqli olaraq onun ziyanlı münasibəti göz və söz öününe gelir.

Nurəddin Rzayevdən söz dündənde onun ehatəli şəkilde bilgiliyə sahib olduğundan danişılır, ziyanlı hay-harayılardan fərqli olaraq onun ziyanlı münasibəti göz və söz öününe gelir.

Nurəddin Rzayevdən söz dündənde onun ehatəli şəkilde bilgiliyə sahib olduğundan danişılır, ziyanlı hay-harayılardan fərqli olaraq onun ziyanlı münasibəti göz və söz öününe gelir.

Nurəddin Rzayevdən söz dündənde onun ehatəli şəkilde bilgiliyə sahib olduğundan danişılır, ziyanlı hay-harayılardan fərqli olaraq onun ziyanlı münasibəti göz və söz öününe gelir.

Nurəddin Rzayevdən söz dündənde onun ehatəli şəkilde bilgiliyə sahib olduğundan danişılır, ziyanlı hay-harayılardan fərqli olaraq onun ziyanlı münasibəti göz və söz öününe gelir.

Nurəddin Rzayevdən söz dündənde onun ehatəli şəkilde bilgiliyə sahib olduğundan danişılır, ziyanlı hay-harayılardan fərqli olaraq onun ziyanlı münasibəti göz və söz öününe gelir.

Nurəddin Rzayevdən söz dündənde onun ehatəli şəkilde bilgiliyə sahib olduğundan danişılır, ziyanlı hay-harayılardan fərqli olaraq onun ziyanlı münasibəti göz və söz öününe gelir.

Nurəddin Rzayevdən söz dündənde onun ehatəli şəkilde bilgiliyə sahib olduğundan danişılır, ziyanlı hay-harayılardan fərqli olaraq onun ziyanlı münasibəti göz və söz öününe gelir.

Nurəddin Rzayevdən söz dündənde onun ehatəli şəkilde bilgiliyə sahib olduğundan danişılır, ziyanlı hay-harayılardan fərqli olaraq onun ziyanlı münasibəti göz və söz öününe gelir.

Nurəddin Rzayevdən söz dündənde onun ehatəli şəkilde bilgiliyə sahib olduğundan danişılır, ziyanlı hay-harayılardan fərqli olaraq onun ziyanlı münasibəti göz və söz öününe gelir.

Nurəddin Rzayevdən söz dündənde onun ehatəli şəkilde bilgiliyə sahib olduğundan danişılır, ziyanlı hay-harayılardan fərqli olaraq onun ziyanlı münasibəti göz və söz öününe gelir.

Nurəddin Rzayevdən söz dündənde onun ehatəli şəkilde bilgiliyə sahib olduğundan danişılır, ziyanlı hay-harayılardan fərqli olaraq onun ziyanlı münasibəti göz və söz öününe gelir.

Nurəddin Rzayevdən söz dündənde onun ehatəli şəkilde bilgiliyə sahib olduğundan danişılır, ziyanlı hay-harayılardan fərqli olaraq onun ziyanlı münasibəti göz və söz öününe gelir.

Nurəddin Rzayevdən söz dündənde onun ehatəli şəkilde bilgiliyə sahib olduğundan danişılır, ziyanlı hay-harayılardan fərqli olaraq onun ziyanlı münasibəti göz və söz öününe gelir.

Nurəddin Rzayevdən söz dündənde onun ehatəli şəkilde bilgiliyə sahib olduğundan danişılır, ziyanlı hay-harayılardan fərqli olaraq onun ziyanlı münasibəti göz və söz öününe gelir.

Nurəddin Rzayevdən söz dündənde onun ehatəli şəkilde bilgiliyə sahib olduğundan danişılır, ziyanlı hay-harayılardan fərqli olaraq onun ziyanlı münasibəti göz və söz öününe gelir.

Nurəddin Rzayevdən söz dündənde onun ehatəli şəkilde bilgiliyə sahib olduğundan danişılır, ziyanlı hay-harayılardan fərqli olaraq onun ziyanlı münasibəti göz və söz öününe gel

Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

Nº 118 (2152) 20 oktyabr 2020-ci il

Qadim türk tayfalarından biri olan quzanlı tayfasının adı bir sır tarixi mənbələrdə çəkilir. Arasdırımlar subut edir ki, Quzanlı oyununu qdim türk mənşəli quzan (kuzan) tayfasının adını özündə əks etdirir. Vi esrə türk tayfaları cənub-qərb sərhədləri Dərbəndə qədər uzanan və tarixdə Qəribi Türk xəqanlığı adı ilə məlum olan bir imperiya yaratmışdır. Mənbələrdə həmin tayfların arasında aza, quzan, turkeş, tulus, şat, çalxan vs. adları qeyd olunur. Azərbaycanda isə həzirdə Aza, Quzanlı, Turkeş, Tulus, Şadlı, Çalqan, Çalxanqala adlı kəndlər vardır. Göründüyü kimi quzanlar Altaydan Cənubi Avropana qədər geniş əraziyi edən Qəribi Türk xəqanlığının əsasını qoyan tayflardandır. Mənbələrdə onların adları kuzen kimi da qeyd olunur.

Vi-VII əsrlərdə quzanlar cənub-qərb sərhədi Dərbəndə qədər uzanan Qəribi Türk xəqanlığı ərazilərində yaşamışdır. Dağılıq Altayda tuba təyinasiñin bir qolu indi ki kuzen adlanı.

Tariçələr XIII yüzilə Mil düzündə, Beyləqan şəhəri yaxınlığında adı cəkiplen Kızan kəndi qazanlı tayfası ilə əlaqələndirilir. Mələmət kimi, "Kitabi Dədə-Qorquq" ədəbi əbəsindən da Quzan (Qazan) şəxs adı kimi veriliydi.

Əksər tədqiqatçılar quzan topominin birinci hissesini oğuz-qərb tarixinin adı etdirir ki, qazanlı tayfasını ilə əlaqələndirir. Ərəb dilində oğuz etnonimi qız (ğuz) formasında işlənilir. Quzanlı sözündəki -ən şəkilcisi cəmlük (Şəfəvələr dövrünün rəsəbdəyiyyatında isə -əsəs şəkilcisi kimi qeyd olunur). -li şəkilcisi isə mənşələndirilir. Bütövlükdə Quzanlı-qədim türk tayfasının maskunlaşdırıcı yer mənasındadır.

Osmalılarının 1593-cü ildə tərtib etdikleri "Gəncə-Qarabağ əyalətinin müfəssəsəli əsərli əsərli" adlı vergi kitabında Quzanlı tayfasının adı çəkilir. Orada əsərli kimi, Quzanlı tayfası Barde mahallinən Sir Nahiyyəsində yaşamışdır.

Quzanlı kəndinin adı Osmalılarının 1727-ci ildə tərtib etdikleri "Gəncə-Qarabağ əyalətinin müfəssəsəli əsərli" adlı sonnət (Bakı, "Şuşa" nəşriyyatı, 2000, səh.328) Barde livaşına təbe olan kənd kimi qeyd olunur. Orada yazılır: Barde livaşına təbe olan Sir Nahiyyəsi Püstenker kəndi. Quzanlı kəndi adı tanınır. Həc kimin yaşaması bu kənd Tərtər çayının kənarında yerləşir.

Dərli bitkilərdən və digər məhsulların üzündən, ekin yeri üçün tapudan elde edilən gəlir. 14.400 ağaç

1728-ci ilin siyahıyaalınmasında İrəvan əyalətinin Karbi Nahiyyəsində Quzanlı kəndinin adı çəkilir. Qars əyalətinin Kağızmanı dairəsində Kozan mahali da mövcuddur. Tarixi məlumatlardan aydın olur ki, quzanlı türk tayfası

Quzanlı-tarixin yaşası



Qarabağda uzun əsrlərdə ki, məskunlaşmışlar. Vaxtı ilə Tiflis quberniyasının Borçalı qəzasında (indiki Şəmsəddin rayonu) Quzan qışlağı mövjud idi.

1823-cü ildə Gürçüstanın baş komandanı general Yermolovun sorançamına əsasən həqiqi mülki müşavir Mogilyevski ve polkovnik ikinci Yermolov tərəfdən tərtib olunan "Qarağanlı statistik təsviri" adlı kitabda göstərilir ki, Qarabağ əyalətində Xanın familyasını daşıyan ailələrinə məxsus torpaqları qararlaşan Quzanlı kəndi sakiniñinden 13 təstüki (ev) vergi ödəyir. Vergi ədəmlərlə; Hüseyn baye bağlı olan rəncərlər və bağbañlar 6 ev, Səfi bay-5 ev, Səfi bay-1 ev. Quzanlı kəndi sakiniñi və bu kəndin tərəkəmə vətəndaşları həmisi Hüseyn bayın iştirakı ilə bölgüyə əsasən 3 çərvən vergi ödəyirler.

Yaşayış məntəqəsinin keçmiş tam adı Saricallı-Quzanlı olmuşdur. Toponim Saricallı yaxınlığında Quzanlı anıtlarındır. Əvvələr XIX yüzilin il. yarısı və XX əsrin birinci yarubuna qədər mənbələrdə Şuşa qəzasında bir neçə Quzanlı kəndi qeyd olunmuşdır. Bu yaşayış məntəqələrinin birləşdirilmək üçün Birinci Quzanlı, ikinci Quzanlı, Çaylı Quzanlı, Tərkəmə-4 Çaylı Quzanlı, Tərkəmə-5 Çaylı Quzanlı, Saricallı Quzanlı və s. adlı adıñdırılmışdır.

1910-cu ildə Şuşa qəzasında 4 barisdrıcı hakim bölməsi fealiyyət göstəririd. İl bölmə: Ağdam, Selli, Qiylası, Göytəpe, Şılxar, Qərvənd, Zengiçalı, Qaraxanlı, Saricallı-Quzanlı, Ləmberan hissəsi (Qaravelli kəndi) Xanabad Novruzlu sahələrini, İV bölmə isə Hındar, Araspəli, Mərzili, Minexorlu, Hüsülü, Xeləfəndil, Qaradələq, Novruzlu, Xocavənd, Ləmberan hissəsi (İlahiler və Ləmberan) sahələrini sahibə edirdi.

1910-cu ildə Yelizavetpol quberniyasının Şuşa qəzasının kendinə və icmalarında 16 heribatlı sahəsi olmuşdur. Saricallı-Quzanlı, Saricallı-Quzanlı icmاسına bağlı olan kəndlərinin statistik təsviri belə idi: Saricallı-Quzanlı kəndi 26 ev (65 kişi və 62 qadın), Saricallı-2 kəndi 20 ev (53 kişi və 61 qadın), Saricallı-3 kəndi 15 ev (42 kişi və 37 qadın), Tərkəmə-4 Saricallı-Quzanlı kəndi 7 ev (18 kişi və 14 qadın), Tərkəmə-5 Saricallı-Quzanlı kəndi 6 ev (15 kişi və 12 qadın), Quzanlı birinci kəndi 16 ev (45 kişi və 54 qadın), Quzanlı ikinci kəndi 18 ev (49 kişi və 43 qadın), Sofulu kəndi 11 ev (25 kişi və 17 qadın), Eyyvəli kəndi 8 ev (19 kişi və 13 qadın), Çaylı Quzanlı kəndi 11 ev (20 kişi və 16 qadın), Mirzə Cəfərli kəndi 23 ev (61 kişi və 65 qadın), Qıymadınlı Seferlək kəndi 212 ev (645 kişi və 627 qadın), Polad Məmmədli kəndi 48 ev (165 kişi və 174 qadın), Kelebədin kəndi 12 ev (39 kişi və 33 qadın), Baharlı-ikinci kəndi 38 ev (116 kişi və 108 qadın). Saricallı-Quzanlı icməsi başlı cami 471 ev olmuşdur ki, burada da 1377 kişi, 1327 qadın yaşayırıd.

Xatirədarlıq kə, illerdə Ağdam məhkəməsinin hakimi Rüstəm bay Xozalanski, İraqi müavin Həsən bay Abbas Əli bay oğlu Qələndərboyu idi. Cinayətkarlar Ağdam türəsində aparılırlar. Lap qatı cinayətkarlar Şuşa həbsxanasına göndərlərdir.

Hazırda Ağdam rayonunun Quzanlı kəndində Alahverəni, Məmmədli, Dəlləkəli, Molla-Hüseynli, Sudhallacı təyfa və türələri vardır.

Axund Mehdi

Quzanlı kəndində çöldə bileyli, elde çörəyi ile tanınan, savadlı, alicenab kişilər dövrən sürmüslər. Onlardan biri da Axund Mehdi Məşədi

ışkəndər oğlu Həsənzade Quzanlı-Saricallı olub. O, 1868-ci ildə Şuşa qəzasının Quzanlı olasında dünyaya gelib. İbtidai təhsilini Axund Molla Hüseynli yanında alaraq əreb, fars dillerində yaz-oxumağı öyrənib və 1884-cü ildə Hinddarx kəndində apılmış məktəbədə təhsil alb. El-mətsəsələr marşanını nəzərə alaraq kənd bayilleri onu Tebriz Ali Ruhani Məktəbinə oxumağı göndərib. O, burada müüməkənlər dərinləşdirilər. 1910-ci ildən 1920-ci illərdə dəsnaklar təcavüz zəməni islam və Müsavat ordusunun teşkil olunmasında, Əsgər strateji mentəqəsinin saxlanılmasına idarət etmiş. Axund Mehdi 1918-1920-ci illərdə təhsilciliyin baş axundu Büyük Məhəmməd ağa Məcdehətəzənin məsləhətləri ilə 1918-1920-ci illərdə Zəngəzur qəzasında erməni daşnakları tərəfindən hər iki valideyni öldürüləmənin min-nəfər yaxın yaşayış körpə usaq Zəngəzur qəzası uğrunda feal mübarizə aparan Sultan Bay Paşa bay oğlu Sultanovun rəhbərlik etdiyi Qarabağ-Bakı-müsələmənələrinə hələsi olunmuş siyahı destələrinə köməklə ilə Şuşa şəhərini təmir etmişdir. Teddiqatçı Ə.Cingizoglu yazarı, Axund Mehdi Məşədi Həsənzade qızı Həsənzade Quzanlı və Şuşa Yuxarı Gövhər ağa məscidinin baş axundu Büyük Məhəmməd ağa Məcdehətəzənin məsləhətləri ilə 1918-1920-ci illərdə Zəngəzur qəzasında erməni daşnakları tərəfindən hər iki valideyni öldürüləmənin min-nəfər yaxın yaşayış körpə usaq Zəngəzur qəzası uğrunda feal mübarizə aparan Sultan Bay Paşa bay oğlu Sultanovun rəhbərlik etdiyi Qarabağ-Bakı-müsələmənələrinə hələsi olunmuş siyahı destələrinə köməklə ilə Şuşa şəhərini təmir etmişdir.

Axund Mehdi 1920-ci ildən 1921-ci ildən əsasən Şəhər Məşədi Məhəmməd ağa Məcdehətəzənin məsləhətləri ilə 1918-1920-ci illərdə Zəngəzur qəzasında erməni daşnakları tərəfindən hər iki valideyni öldürüləmənin min-nəfər yaxın yaşayış körpə usaq Zəngəzur qəzası uğrunda feal mübarizə aparan Sultan Bay Paşa bay oğlu Sultanovun rəhbərlik etdiyi Qarabağ-Bakı-müsələmənələrinə hələsi olunmuş siyahı destələrinə köməklə ilə Şuşa şəhərini təmir etmişdir.

Axund Mehdi 1920-ci ildən 1921-ci ildən əsasən Şəhər Məşədi Məhəmməd ağa Məcdehətəzənin məsləhətləri ilə 1918-1920-ci illərdə Zəngəzur qəzasında erməni daşnakları tərəfindən hər iki valideyni öldürüləmənin min-nəfər yaxın yaşayış körpə usaq Zəngəzur qəzası uğrunda feal mübarizə aparan Sultan Bay Paşa bay oğlu Sultanovun rəhbərlik etdiyi Qarabağ-Bakı-müsələmənələrinə hələsi olunmuş siyahı destələrinə köməklə ilə Şuşa şəhərini təmir etmişdir.

Axund Mehdi 1920-ci ildən 1921-ci ildən əsasən Şəhər Məşədi Məhəmməd ağa Məcdehətəzənin məsləhətləri ilə 1918-1920-ci illərdə Zəngəzur qəzasında erməni daşnakları tərəfindən hər iki valideyni öldürüləmənin min-nəfər yaxın yaşayış körpə usaq Zəngəzur qəzası uğrunda feal mübarizə aparan Sultan Bay Paşa bay oğlu Sultanovun rəhbərlik etdiyi Qarabağ-Bakı-müsələmənələrinə hələsi olunmuş siyahı destələrinə köməklə ilə Şuşa şəhərini təmir etmişdir.

Axund Mehdi 1920-ci ildən 1921-ci ildən əsasən Şəhər Məşədi Məhəmməd ağa Məcdehətəzənin məsləhətləri ilə 1918-1920-ci illərdə Zəngəzur qəzasında erməni daşnakları tərəfindən hər iki valideyni öldürüləmənin min-nəfər yaxın yaşayış körpə usaq Zəngəzur qəzası uğrunda feal mübarizə aparan Sultan Bay Paşa bay oğlu Sultanovun rəhbərlik etdiyi Qarabağ-Bakı-müsələmənələrinə hələsi olunmuş siyahı destələrinə köməklə ilə Şuşa şəhərini təmir etmişdir.

Axund Mehdi 1920-ci ildən 1921-ci ildən əsasən Şəhər Məşədi Məhəmməd ağa Məcdehətəzənin məsləhətləri ilə 1918-1920-ci illərdə Zəngəzur qəzasında erməni daşnakları tərəfindən hər iki valideyni öldürüləmənin min-nəfər yaxın yaşayış körpə usaq Zəngəzur qəzası uğrunda feal mübarizə aparan Sultan Bay Paşa bay oğlu Sultanovun rəhbərlik etdiyi Qarabağ-Bakı-müsələmənələrinə hələsi olunmuş siyahı destələrinə köməklə ilə Şuşa şəhərini təmir etmişdir.

Axund Mehdi 1920-ci ildən 1921-ci ildən əsasən Şəhər Məşədi Məhəmməd ağa Məcdehətəzənin məsləhətləri ilə 1918-1920-ci illərdə Zəngəzur qəzasında erməni daşnakları tərəfindən hər iki valideyni öldürüləmənin min-nəfər yaxın yaşayış körpə usaq Zəngəzur qəzası uğrunda feal mübarizə aparan Sultan Bay Paşa bay oğlu Sultanovun rəhbərlik etdiyi Qarabağ-Bakı-müsələmənələrinə hələsi olunmuş siyahı destələrinə köməklə ilə Şuşa şəhərini təmir etmişdir.

Axund Mehdi 1920-ci ildən 1921-ci ildən əsasən Şəhər Məşədi Məhəmməd ağa Məcdehətəzənin məsləhətləri ilə 1918-1920-ci illərdə Zəngəzur qəzasında erməni daşnakları tərəfindən hər iki valideyni öldürüləmənin min-nəfər yaxın yaşayış körpə usaq Zəngəzur qəzası uğrunda feal mübarizə aparan Sultan Bay Paşa bay oğlu Sultanovun rəhbərlik etdiyi Qarabağ-Bakı-müsələmənələrinə hələsi olunmuş siyahı destələrinə köməklə ilə Şuşa şəhərini təmir etmişdir.

Axund Mehdi 1920-ci ildən 1921-ci ildən əsasən Şəhər Məşədi Məhəmməd ağa Məcdehətəzənin məsləhətləri ilə 1918-1920-ci illərdə Zəngəzur qəzasında erməni daşnakları tərəfindən hər iki valideyni öldürüləmənin min-nəfər yaxın yaşayış körpə usaq Zəngəzur qəzası uğrunda feal mübarizə aparan Sultan Bay Paşa bay oğlu Sultanovun rəhbərlik etdiyi Qarabağ-Bakı-müsələmənələrinə hələsi olunmuş siyahı destələrinə köməklə ilə Şuşa şəhərini təmir etmişdir.

Axund Mehdi 1920-ci ildən 1921-ci ildən əsasən Şəhər Məşədi Məhəmməd ağa Məcdehətəzənin məsləhətləri ilə 1918-1920-ci illərdə Zəngəzur qəzasında erməni daşnakları tərəfindən hər iki valideyni öldürüləmənin min-nəfər yaxın yaşayış körpə usaq Zəngəzur qəzası uğrunda feal mübarizə aparan Sultan Bay Paşa bay oğlu Sultanovun rəhbərlik etdiyi Qarabağ-Bakı-müsələmənələrinə hələsi olunmuş siyahı destələrinə köməklə ilə Şuşa şəhərini təmir etmişdir.

Axund Mehdi 1920-ci ildən 1921-ci ildən əsasən Şəhər Məşədi Məhəmməd ağa Məcdehətəzənin məsləhətləri ilə 1918-1920-ci illərdə Zəngəzur qəzasında erməni daşnakları tərəfindən hər iki valideyni öldürüləmənin min-nəfər yaxın yaşayış körpə usaq Zəngəzur qəzası uğrunda feal mübarizə aparan Sultan Bay Paşa bay oğlu Sultanovun rəhbərlik etdiyi Qarabağ-Bakı-müsələmənələrinə hələsi olunmuş siyahı destələrinə köməklə ilə Şuşa şəhərini təmir etmişdir.

Axund Mehdi 1920-ci ildən 1921-ci ildən əsasən Şəhər Məşədi Məhəmməd ağa Məcdehətəzənin məsləhətləri ilə 1918-1920-ci illərdə Zəngəzur qəzasında erməni daşnakları tərəfindən hər iki valideyni öldürüləmənin min-nəfər yaxın yaşayış körpə usaq Zəngəzur qəzası uğrunda feal mübarizə aparan Sultan Bay Paşa bay oğlu Sultanovun rəhbərlik etdiyi Qarabağ-Bakı-müsələmənələrinə hələsi olunmuş siyahı destələrinə köməklə ilə Şuşa şəhərini təmir etmişdir.

Axund Mehdi 1920-ci ildən 1921-ci ildən əsasən Şəhər Məşədi Məhəmməd ağa Məcdehətəzənin məsləhətləri ilə 1918-1920-ci illərdə Zəngəzur qəzasında erməni daşnakları tərəfindən hər iki valideyni öldürüləmənin min-nəfər yaxın yaşayış körpə usaq Zəngəzur qəzası uğrunda feal mübarizə aparan Sultan Bay Paşa bay oğlu Sultanovun rəhbərlik etdiyi Qarabağ-Bakı-müsələmənələrinə hələsi olunmuş siyahı destələrinə köməklə ilə Şuşa şəhərini təmir etmişdir.

